

April

— 1930 —

25-ndi il devara

Molla Nasreddin

Молла Наср-Эддин

Kijmeti 15 көрік

Jaşasın butun dunja proletar bajgarmış 1 Maj.



BUTUN DUNJA JOKSYLLAR BIRLOSHINIZI

MOLLA NƏSRƏDDİN" ABONAÇ OLMAK ŞORTLƏRİ

İdare və müsəssələr üçün:

Bir ajlık	— 80 k.
Üç ajlık	2 m. 40 .
Altı ajlık	4 . 60 .
Bir illiq	9 . —

Ustamı:

Başq., Qəzən Poçt
qapçı № 64.
Telefon № 48-83.

Adres:

Başq., Otaq-Postovalı
yaxı № 64.
Telefon № 48-82.

Zəhmətçi və xidmətçilər üçün:

Bir ajlık	— 60 k.
Üç ajlık	1 m. 80 .
Altı ajlık	8 . 50 .
Bir illiq	7 . —

Mollanın qecmiş qonuləri.

(Filjeton əvəzinə).

«A neçə fəqəmisi ejam idi
Dondagi evlad vətən xam idi»

"SABİR".

Dogrydanda jaxşıx deñiblər:
«Qecmiş qonu qon çatımas cal-
san qonu qon». Hanı, o vaktlər,
hanı o ejam hanı o kör
kijimat...»

Magъı qecmiş zamanlarda Ula
manas, asab humarlı vərdə...Qim
idi mollanın bir dediqcini işli ej-
jan: «Calalama kyrban ej şorşaqiz,
məqansız alıh!»

Mərhəmətə dala olyım ej ol-
madıqda üç qoz qurunmajan par-
vardığında millat islamınə həsrat
sar safidi olan bir suru iki ajaklı,
zalları by hala salanca bir döfəlik
canlarınsı, adət jaxalarınsı kyrtau-
san dəhə jaxşıx olar, by no qon di-
rilişdir. Bydək bakanın oşuz qon
qolır. Zəhmətsiz azılıjılıstı kazanc
ajı, qolır... amma heç qonda hər-
qat jok, heç qonda tına jok...»

Qormaqçı qı, kyrbana 20
qon kalanda xalk tadarrud, edar,
kyrbankələr, ag, tulgı koynınlər
həna ilə bozulan qozlularına sura-
cəvər, buçaklar ittilən, sıfər to-
muzlanan. Allah hürmatına İbrahim
xatırına, İsmaili eskino qasılan bin
lərca koynınlardan karın jogynırlar
qodanlarınlara dolardı...»

Bəs hamıs, hamı o mukaddas
o oşuz qonlar?

Conab Seix Qarim, Hazrat ma-
ab mollı kavşırma, ba's ittikar

murşan? Qoraxırdə bizim xadimi
millat, rəhbər ummat, variş nəbəvət
bojny jogyn, işi sojgyn, karnı si-
şış, əraqq pişq molalar no quna
kalıdu?

Kyrban jetişibədə jok bajram
edən. Jok molla ardunca bir nofər qe-
dan.

No kyrban qəson var na nozır
dejan

Mollanın qəbəba da'vat ejləşən
Hasrətlər qozi təqib jollara molla
Həvar - o - ozuza necə ac tyla.
Kyrbandan asır jok daşıqış ci-

han

Əcəb pis qonlara kəldə rozo

xan

Diyimys fırıldaqın hamı mol-

Ryzysı qasılmış mərsiyo xanın

bütyməz. Camaat san tə-

diqin, əvvəldə qorduqun camaat

daşıl, onları soyluşa vəkti çök-

əndir...»

Ej qonun koc qatırılaq Ismaili
xilas çalısan malıja ej işgöly
xudavandın na məvcuda kyrban qə-
san İbrahim; ej həkkində kyrban
əfsanasi yiduryan Ismaili: qor
aylla rəvadur? bizim ulma-
muz, xurafatınə vələdəzəmiz sa-
jalan hozırlarla by cura cavab
sazavarıdır? Ej Bittidil sahib zəm-
anı: ej e'cəzar Bittidil imanı, Biss
by camaatın üzüno naja das jagdır.

Qorda.

TƏBRİQ.

Məməqətimizin asajığını saklamakda və ony zərərlı unsurlardan müdafiə edə
homşə fədəarlılıkdə bylyan kəzəl milisjamsız—əziz on illiq bajramları
—“Molla Nəsrəddin” əməqəfləri juradən tobriq edir.

Səbəb nə dir?

Maj biri.

O qon bir müallimə qorub
əhval purşan oldym. Demo jazz -
gəl dordi varmış. Ban byna de-
janda qı qejfin necadı, darslorıñ
no cur gedir, elə bi bynyn jarasa-
nu tokyndym: bana ejla sejor soj-
ludıqda heç inana bilinirəm, qan
qi bojla işa heç tassadı etmişim
vo estiñmanış. Məsahibim deñir-
di qı bir dañla iclaşa qomål salıko
ilo otrymusduş. Bir gəl müslüm
va müallimə məhubüm, bir məsəla
muzaqıra edirdi, bəsəməz qoş ka-
ruşuk idi: birda qurdıq kapa açıldı,
bir nofər talabardan başıñarı
çıraqı yuzdən sədər meqtobin müdi-

By dəkikədə başka bir müallim
min sohbeti hadimə duşdu: oda de-
jirdi qı: banı kırza Lavha çağır-
daşda qurşan saqırıldırıñ biri
jerindən yəsə deñir: «Muallim
ondan jaxşıx, o bizim adam
dur hä!» Szor sozut qutur. By iqi
ittifaka, figurənlərdən birdən bir
rəsə müslüməsin sohbeti hadimə
duşdu. Inanı özidir by rysyn zo-
zuna çökda inana bilinirəm, amma
Molla ami, san duşna qormus bir
qoşqıñ ididi: birda qurdıq kapa açıldı,
bir nofər talabardan başıñarı
çıraqı yuzdən sədər meqtobin müdi-

Mon azadın məksədimə qatma -
sam
Dunjada: jok, bir diləqmə, bir qa-
mam
Milli, dim bajramları atıñşam
Maj biridir. Molla: manın bajra-
mam
Novruz edib illər ilə ac man
Əşqılıqı doğry qoşib olqan
Jaglambə ancak qı: sansı duşmen
Maj biridir, sansı, azzı, bajra-
mam
Ibrahim: kyrbanıñ tılladım
Muhammadın fitrisini cylldan
Vahsi aradıraq qoşqıñ jolladım
Maj biridir naşlı, son bajramıam

Varişlərinin bağışına kanlar doytı
Birənils ilə canlı, məməzliyət olıy
Molla qeyşlər sararət qol
Maj biridir naşlı, son bajramıam

Avropada, Afrikada, Asjadi
Korky duşub sorvata istibadə
Dırı olynybdır polisa colladı
«Mane ola» Maj biridir bajramıam
Batomjac isçilərin karları
Mohib edəcək multa jıjan cantalar
Fabriqat, tacarı, boj, xanlar
Maj biridir beşinəmlə bajramıam
Batom.

"TƏMİZ" ÇƏRƏQ.

Molla smı! Jamən dərrid nejləm
Turqandan bir neçə qalma sez do-

ju
Bir qon manım jolyem duşdu Tur-
qana

Jaxşıx jerid lap banzajır Saljana
Byradı var birço kanda kooperativ
Malları var tomiz, dadlı ham latif
Şüççəq, qoşal birça zarro jok nuk-

sas
Cərəq pisan jerid var kyrt nə se-
çan

ham satışlı: arpa, byyda, yn ir-
maq

Cərəq pişir içi doly gor milçig
Hər ne desə çəkər içindən taman

Bakdmən çəkmər içindən jałma
adəm

Bo'zi xamər, bo'zi jamik kap-kara
By dərldər ne vakt olacak çar?

ÇƏRƏQ JEJƏN.

riñ muracətan: «qeqal, a qeqal,
byra bak, sanlı İsləm adı, man
bak ej! dedi. Biz aksəkləmə kapa
mu qoşdıq. O adam birda karpını
acıp tazadan: «Ada, o bizim adam
dar ha, on jaxşıx bil!» dedi. Biz
jənə karpını ortduq.

Iñdi byndan sonra qol işla qo-

rumsu, weccı isläjırsın:

Nəcim

QIMIN SOZUNƏ BAKDBLAR?

By qeqan orçelyk bajramı ja -
kalaşanda Zorna qant! Kax - za-
katla) məqəb müallimələri karar
köydilər qı orçə bajramına tə'l
etməjib dərsərə davam etşinsən. yəşək
lərda tarşşular!

Ancak qont syrası sadri muavi
m Nyrəddin. Orçə xalis bir
müsəlümən oldygın bildirib yəşək
atılara xabor verdiq bajramda
yəşəklərinə məqəbə brakmajan
3 qon bajram saxlasınlar.

Ələtə yaxınlarda müallimlərin
kararına emtəjib atılara

olalar?

Səbəb nə dir?

Molla Nasreddin-əzizim Həzil

Zorna qant fırçalarından Mah-

reyyidən qoşqıñ məscidin

jerindən yəsə deñir: «Muallim

ondan jaxşıx, o bizim adam

dur hä!» Szor sozut qutur. By iqi

ittifaka, figurənlərdən birdən bir

rəsə müslüməsin sohbeti hadimə

duşdu. Inanı özidir by rysyn zo-

zuna çökda inana bilinirəm, amma

Molla ami, san duşna qormus bir

qoşqıñ ididi: birda qurdıq kapa

açıldı, bir nofər talabardan

başıñarı çıraqı yuzdən sədər meqtobin

müdi-

By dəkikədə başka bir müallim

min sohbeti hadimə duşdu: oda de-

jirdi qı: banı kırza Lavha çağır-

daşda qurşan saqırıldırıñ biri

jerindən yəsə deñir: «Muallim

ondan jaxşıx, o bizim adam

dur hä!» Szor sozut qutur. By iqi

ittifaka, figurənlərdən birdən bir

rəsə müslüməsin sohbeti hadimə

duşdu. Inanı özidir by rysyn zo-

zuna çökda inana bilinirəm, amma

Molla ami, san duşna qormus bir

qoşqıñ ididi: birda qurdıq kapa

açıldı, bir nofər talabardan

başıñarı çıraqı yuzdən sədər meqtobin

müdi-

By dəkikədə başka bir müallim

min sohbeti hadimə duşdu: oda de-

jirdi qı: banı kırza Lavha çağır-

daşda qurşan saqırıldırıñ biri

jerindən yəsə deñir: «Muallim

ondan jaxşıx, o bizim adam

dur hä!» Szor sozut qutur. By iqi

ittifaka, figurənlərdən birdən bir

rəsə müslüməsin sohbeti hadimə

duşdu. Inanı özidir by rysyn zo-

zuna çökda inana bilinirəm, amma

Molla ami, san duşna qormus bir

qoşqıñ ididi: birda qurdıq kapa

açıldı, bir nofər talabardan

başıñarı çıraqı yuzdən sədər meqtobin

müdi-

By dəkikədə başka bir müallim

min sohbeti hadimə duşdu: oda de-

jirdi qı: banı kırza Lavha çağır-

daşda qurşan saqırıldırıñ biri

jerindən yəsə deñir: «Muallim

ondan jaxşıx, o bizim adam

dur hä!» Szor sozut qutur. By iqi

ittifaka, figurənlərdən birdən bir

rəsə müslüməsin sohbeti hadimə

duşdu. Inanı özidir by rysyn zo-

zuna çökda inana bilinirəm, amma

Molla ami, san duşna qormus bir

qoşqıñ ididi: birda qurdıq kapa

açıldı, bir nofər talabardan

başıñarı çıraqı yuzdən sədər meqtobin

müdi-

By dəkikədə başka bir müallim

min sohbeti hadimə duşdu: oda de-

jirdi qı: banı kırza Lavha çağır-

daşda qurşan saqırıldırıñ biri

jerindən yəsə deñir: «Muallim

ondan jaxşıx, o bizim adam

dur hä!» Szor sozut qutur. By iqi

ittifaka, figurənlərdən birdən bir

rəsə müslüməsin sohbeti hadimə

duşdu. Inanı özidir by rysyn zo-

zuna çökda inana bilinirəm, amma

Molla ami, san duşna qormus bir

qoşqıñ ididi: birda qurdıq kapa

açıldı, bir nofər talabardan

başıñarı çıraqı yuzdən sədər meqtobin

müdi-

By dəkikədə başka bir müallim

min sohbeti hadimə duşdu: oda de-

jirdi qı: banı kırza Lavha çağır-

daşda qurşan saqırıldırıñ biri

jerindən yəsə deñir: «Muallim

ondan jaxşıx, o bizim adam

dur hä!» Szor sozut qutur. By iqi

ittifaka, figurənlərdən birdən bir

rəsə müslüməsin sohbeti hadimə

duşdu. Inanı özidir by rysyn zo-

zuna çökda inana bilinirəm, amma

Molla ami, san duşna qormus bir

qoşqıñ ididi: birda qurdıq kapa

açıldı, bir nofər talabardan

başıñarı çıraqı yuzdən sədər meqtobin

müdi-

By dəkikədə başka bir müallim

min sohbeti hadimə duşdu: oda de-

jirdi qı: banı kırza Lavha çağır-

daşda qurşan saqırıldırıñ biri

jerindən yəsə deñir: «Muallim

ondan jaxşıx, o bizim adam

dur hä!» Szor sozut qutur. By iqi

ittifaka, figurənlərdən birdən bir

rəsə müslüməsin sohbeti hadimə

duşdu. Inanı özidir by rysyn zo-

zuna çökda inana bilinirəm, amma

Molla ami, san duşna qormus bir

qoşqıñ ididi: birda qurdıq kapa

açıldı, bir nofər talabardan

başıñarı çıraqı yuzdən sədər meqtobin

müdi-

By dəkikədə başka bir müallim

min sohbeti hadimə duşdu: oda de-

jirdi qı: banı kırza Lavha çağır-

daşda qurşan saqırıldırıñ biri

jerindən yəsə deñir: «Muallim

ondan jaxşıx, o bizim adam

dur hä!» Szor sozut qutur. By iqi

ittifaka, figurənlərdən birdən bir

rəsə müslüməsin sohbeti hadimə

duşdu. Inanı özidir by rysyn zo-

zuna çökda inana bilinirəm, amma

Molla ami, san duşna qormus bir

qoşqıñ ididi: birda qurdıq kapa

açıldı, bir nofər talabardan

başıñarı çıraqı yuzdən sədər meqtobin

müdi-

By dəkikədə başka bir müallim

min sohbeti hadimə duşdu: oda de-

jirdi qı: banı kırza Lavha çağır-

daşda q

Təsbihin aldatdır məni.

Qənmişdə Bağda işi mənər pak-pakçı vərdi. Bynaların birisi Haçlı digarı Moşadi idi.

Zəhiri sırtçada bynlar - libas, sakkal, sima və horapçıları ilə bir mukaddəs saxsıçıları bənzəyirdi.

By işi döldən ilər kismiň homişə Hoştarxanı qəfirçilər.

Bir il jano bynlar Hoştarxanı soñar əməq üçün Qəmijio işləşir, qoçparla da xalça və səccədalarını sərib olda təsbih qamalı və kar ilə tətbiyirler.

Qomido Hoştarxanı soñar edən bir neçə nəfərdə armanı müsəffirləri var idi. Qəmijio Maxakala janşası (o zaman qəmiler Maxaq kala qorpusunu janşas hilmajlı aqşak danızdı kalır, har qas qanatıra çəkmək istəs kaişk ilə qədirid.)

Ermanı müsəffirlər qonara çək mak istidər. Açıq başka sejərindən ozoq Hoştarxanı soñat apardıkları, hür tilyk an la şərabı ojla adəm təpsirəmələr idilər, onyx istundan oyglajlaşır içəsinin.

Ermanı fırıldırıldalar, şərabı qınaş təpsirşuları, mösləhət elədi: «qən işi təsbihli, namaz kulan müsəymənlər jaxsərdə cunqu hamı aburları adəmlər oxşalar, həmidə qı onlarıñ məzhdubında şorab horadır.» İst biddi şorab bi zim dostları təpsirşuları, wə kajud ermanı müsəffirlərini Maxakala janşası qanadın yaxlaşdırıb.

Bizimqılık taroldanın təsbihlər jero kojyldı və omamat şərab təlyfyy kabığa qətirildi. Şərab butun içildi, tilyg işa putludilər ilə dol dyryrləb, hür qurğanlıdı deñi, ondan sonra saman yaşın olacaq qıtad bəllə qoşlar.

Oz avan, mollansı bir imam bilan Qorbalıjan onyx soñunu inanıva ojloða edir.

Əlbətdə mollə hamı qorbalıjanı həkk zahmet alı-həmdə mufidəcə arvad ilə qurğanlıq korkyzy-olakada olaq oğlanдан.

Oz nampsynıda mollıja amanat etmisi qorbalıjanı bir muddədən sonra mollə Əşrafa aldatdırıb.

Aldanmañan.

Posta kytysy.

Xydat da «xejr - xaha»

Zejnətol barədə jazulan məkañ mösləhət olmadı, o səbəb qı-

tag bir saxsıñ allo hajatiña racekdir.

Kyba maralı.

Hərgerin bir maralı oldagy qıbi İmmi xalada «Kyba» nıñ mañaldı.

Kybadı by qupa qıran maralıtanumajın bir adam rəydir. By maral müşəq məsələləri aqmak - Səmər imamindən dahan basırıkhıdır.

Hor na işa byradır bir solavat bojla mənşə olmasınca və baş - rükişlagına sabob «Niyrija» xanımdır. Ancak bozilərda bınyınsıñ soñojaları.

Bizim by işlərdo no işimiz var? Bynıñ qonitlaları deñar və qoçləndən xəbor verər Əvən qonitlalar ony bir imam, bir pejəmbar bilər ona qəzədə özərlərin bir hər ixittarlıb, hər bir şeñli həttə nəmşənlər belə ona təşşərədir. Ona ojla inanılar nə - cəq ermanı müsəffirlər bıñzıñ paçkuları inanmışdır. Molla Əşraflı oñuzluñ bizim papakçular - da atıñ fırıldakçı deñidir. O qantuların svampləndən istifadə edib orənən qulunc vaxzıjaları kojar.

Bir qun İmmi xala Husejn Əbduləli ogly adında birinci aldatdır qı: son pılyı toj elo mon qızı pılyı jüygen sonradə atı malib qıbi jarı - bulorıq.

Husejn by işi razı olyr, İmmi xaladı jañi Kyba maralı çarmənilidur araya və cəmətdən bir mikdar (neçə oldagyndı ahləbi - lir) pılyı tojlaştırdı sonra birdən hər Səmər imamı qıbi aradan gejə olyr, toj işiñsida kalar basına doja - doja.

Daha by kədar bəsdir.

Kismit olaq ojlan hol'te siza kyabanın o biri marallarından soñ bot edəcəjom.

Zəran Oşti.

Açık məqtyb.

Molla ami aqar Qəncənin oh - valatını xəbor alsan sagħġagħa by qunilar çok jaşṣadır.

Azgi nadir bir adam dost bazz - hək, kohyimbazılık, dəstəbzılık elə sin. Atasına jandırstarlar.

Səni inandırıb soñ veririg qı, oħra kodor Qəncə müsəmlənləri kojmarañ «jag» jagnan kajmaja jərmada kury kala.

Rizim şəhərin işlərini bir hala - ca «gazel» müxbirler meşət edir - dilarında qozlorını korxym - şık.

And olsın Qəncə cavaları - man tarbiżoları; o aramızda kal - sin, bira muxbirələr foragat dyr - masalar - olarə elə edəcəsizqi Mar - ka parasıñ tapa bilməsindər qo - mtybazar jazarlar.

İmza: «balaca boj».

Kysar çajdan.

Bir neçə qun byndan kabak Kyba okrygynyn «Çiçi» qondina qetmişdim.

Nərimanov adına olan «qo - nat» - «ressorular» mudir ona iş dən çəkərləcəgi kylagħa gatān qıbi, asbzadın 250 m. bagħmandan 500 manata qıbi «ol korz» pıly alib uygıq qetmişdir. İmdi Gros - man qəcaq qunduz axtarularla tapmuk munqun olmalıdır. By neçə olsa ala duşor, horqab kontrol komisjon byni axtararsa.

Bynıñ muavini da Grossmanın jerisini oqraqmañ istaři, hələqə kooperativ mudir toj' etnacıq üçün tambovdan bir mənər öz dos - tyne jəzəb qatmışdır.

Xerif xah.

İdarədat: bilməq istoñriq qı, by hənsi Grossman'dır?

Biz onu biliřik qı qəmisiñlərdə Agdam kazasında bir Grossman varda qı, alında «Tapança» xidmətlərindən kana kazajı çəkanda - iamilə qandil avrardalar korkula - randan vəz həml edərlər və so - ra haman Grossman Naxçıvanda torətdiqi fırıldakları notisindən qı il dəstxanadən jətəsdir idı.

Əgər indi «Qənat» - tosru - fat mudirli haman fırıldakçı Grossman daqıl - oqzo Grossman'dır vəz byndan uru istoñri, joksa indi Grossman - haman. Agdam və Naxçıvani Grossman-dursus - onda biz canını iş başına qeç - rənərlər adəlatlı morılıbalar soñ - ləməliji.

◇ ◇ ◇

Telegraflar.

Kyba - Hazra qant el jardum komitisi sadri hamı qısi komitinin 9 araba ot, 20 pty bygda, 10 pty arpa vo 150 - pty çotlıjni je - misədə karımıx çalmañlaş - sal - mat kuryardsı.

Doktor və dərməna ehtiyac qo - rulmamışdır.

Naxçıvan - huyŋat teatrosun - da verilin konsertdə jeno da hamı qısi 12 kontral vo 6 kärpsi - olmasına bakhmajarəl 50 kariqliq bilet alınlardan birinci carəda oty - ryb manat jarımlıq bilet alınlardan ajak ustundo kalmışdır. Nizam intizam högm farma idı.

Kyba - Kysar cöycük jyrdy mu - dirasının, qant şəyi sadri ilə al bir - oly - tosrrasıfat alıda alırdı, py - ərka verib işiz qəsərlərinə sarı - etdiqləri barəda olan dedi koduslar duz çıkmadı.

- Məspədi toz papros çəq - maqmi ejrəndiñ:

- Jok qorbalıj Papros çəq - mirəm, ancak alib jağaram - papros çəqənlər duşanlarda pap - ros tapşamanda bire işi kijmoto - satacagam.

San naçalnıqı sojursan?

Dünn haradansa jolym Kyba da işi kilybyngi duşdu. Kazara o qəcaq Kylqibda qino teatr vardi. Tamaşanın sirin jerində birdə qordum (zal) salonda qırlyr vər. Dikkat ilə baxanda qordum bir mi - lis nəfəri, bir neçə tamaşanı o cümlədən bir yis kadañ jakałajə suruja - surujo esja çakarə.

Həmə sahnədə qoşa deñil, salondañ tamaşajı baxırda. Ky - ryms diliñ dinc dymard - milis vən bynların qıçın surudujun sorysindym: aga milis tar - tar ju - zumu baxda: «istajırson sonida apa rıu» - dedi. Mon: qumahın nadir dedi - dedi Horil ustuma atılıb ba - gardo: «son naçalnıqı sojursan...» - deydi jaxamdan japsıb. Əjər ta - müşələr olmuşsاد, aq milis manadı - dərəkçəro arapacak idı.

Sonra dajiroj kadañ suruqla - nınlərin qumahını ejrəndiñ: demə bynavlар salonda (semjika) quna ha - xan toxşını yem - imişlər.

Molla ami: hejqi by koçak mi - lisin adımı, ojrona bilmədim.

Konak.

Xırda xəbərlər.

- Qəncə pambık zavodynyndə mudirli vəziətinə jərəm düzən adam aparmasına qoro jañi bir mudir, «5» müavini olmasa jubi - lesin qeyrişəq qurun bir komisjon taşıl edilmişdir.

- Qəncə stasjonynda olan «nasılışqar qandiləri». Sojyb bir manatlık bilet iqi manata verdiq - ləri üçün stasjona naçalnıqı taro - lan butun «nasılışqar» izhar ta - soqur eñan edilmişdir.

- Sarxosqılı ilə mubaraza - aparmak üçün inizbat vo səbəs - diñ tədbirlər qərəmsədər. Qəncənin qurularda bir nəfərdə olarsa sar - xos tapşam olur. Bəriçin aşxa - nasıbdən başka.

Dəjə oglu.

Hejəti - təhribi.



Firkəciliq əz jerində, mysyrmanlıkdə əz jerində.

Xal kara byrek qızı fırça nəq qızılıdır. Xal kara byrek qızı fırça nəq qızılıdır. Xal kara byrek qızı fırça nəq qızılıdır. Xal kara byrek qızı fırça nəq qızılıdır.

Kutalayev - 50



QATIB - birde möqətəbə qərisən atacaq, janadurrum.

KOOPERATİF XİDMƏTÇİLƏRİNƏ SƏMİD DEJİL



SİMEND ZAVOD KOOPERATİFI NƏDBG ASXANADA PUANSIKALBK VƏ NARAHƏTLİCİ
KƏDƏĞƏN ETDİLTİ HALDA KOOPERATİF MÜDİRMUAVİN VƏ HƏSƏDARI ASXA-
-NADİA ŞYLYXLYK EDİKLƏR.